

**Turan Həsimova**  
*(AMEA Naxçıvan Bölması)*

## NAXÇIVANÇAY VADİSİNİN POLİXROM BOYALI KERAMİKASI

*Açar sözler: Naxçıvançay vadisi, I Kültəpə, II Kültəpə, Orta Tunc dövrü, polixrom boyalı qablar*

Araşdırıcılar gösterir ki, Naxçıvanın bol sulu çay vadiləri, o cümlədən Əlincəçay, Arpaçay və Gilançay hövzələri qədim mədəniyyətlərin mərkəzi olmuşdur. Belə çaylardan biri da Naxçıvançaydır. Naxçıvançay vadisi şimaldan Dərələyəz və Ələngəz (Zəngəzur) sıradagları ilə hüdudlaşmışdır. Naxçıvan Muxtar Respublikasının an bolsulu çayı hesab olunan Naxçıvançay 81 km uzunluğunda malikdir. Dəniz səviyyəsindən 748 metr hündürlükdə Araza tökülen çayın 26 iri qolu vardır. Dağılıq hissədəki mənbədən Cəhriçayın mənsəbini qədər olan məsafə 1033 km<sup>2</sup> sahəni tutur. Hövzənin aşağı, düzənlik hissəsi bütövlükdə Naxçıvanın dağarası çökəkliyində yerləşmişdir (10, s. 279-282). Hər cəhətdən əlverişli olan Naxçıvançay vadisi qədim zamanlardan sıx məskunlaşdırılmışdır. Naxçıvançay hövzəsinin geniş, məhsuldar torpaq sahələri əhaliyə əkinçilik və maldarlıqla məşğul olmağa imkan vermişdir. Hövzənin əlverişli təbii şəraitı və coğrafi mövqeyi əhalinin burada uzun müddət məskunlaşmasına şərait yaratmışdır. XIX əsrənən günümüzdək Naxçıvançay vadisində aparılan tədqiqatlar zamanı onlara arxeoloji abidə aşkar olunmuşdur. Bu abidələrin tədqiqi Naxçıvanın qədim mədəniyyətlərini Neolit dövründən Dəmir dövrünə kimli ardıcılıqla izləməyi imkan vermiş, Azərbaycan və Cənubi Qafqaz arxeologiyası üçün əhəmiyyətli olan nəticələr əldə edilmişdir (2, s. 6-24).

Naxçıvançay vadisinde yerleşen abideler qonşu regionlara gedən yolların qoşağındı, ol-verilişi coğrafi mövqeyi olan ərazilərdə salınmışdır. Aparılan araşdırılmalar göstərmişdir ki, burada yaşayan qədim sakinlər Zəngəzur dağlarının zəngin xammal mənbələrindən, xüsusiətmiş və obsidian yataqlarından, həmçinin Duzdağın duz mədənlərindən qədim dövrlərdən isti-

fədə etmişlər (2, s. 6-12). Naxçıvançay vadisində yerləşən abidələrin tədqiqi Naxçıvanın Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələrini də öyrənməyə imkan vermişdir. Bu abidələr arasında I Kültəpə və II Kültəpə yaşayış yerləri xüsusi şəhəriyyatlıdır.

I Kültəpə yaşayış yeri Naxçıvan şəhərinin 8 km şimal-şərqində, Naxçıvançayının sol sahilində, indiki Kültəpə kəndi ərazisində yerləşir. Abida 1951-1964-cü illərdə O.Habibullayev tərəfindən tədqiq edilmişdir. Arxeoloji qazıntıları zamanı I Kültəpədə Eneolit, Tunç və İlk Dəmir dövrlərinə aid 22 m qalınlığında mədəni təbəqə öyrənilmişdir. Amma 2013-2019-cu illərdə AMEA Naxçıvan Böləməsinin Fransa Milli Araşdırımlar Mərkəzinin arxeoloqları ilə birləşdə apardığı araşdırımlar Eneolit adlanan təbəqənin Neolit dövrünə aid olduğunu göstərmİŞdir (2, s. 24).

I Kültəpənin Orta və Son Tunc dövrünə aid üçüncü təbəqəsi 2 m qalınlığındadır. Orta və Son Tunc dövrü təbəqəsi aşağıdan yuxarıya doğru maddi-mədəniyyət nümunələri ilə bir-birindən fərqlənən dörd laya bölünməsdür (8, s. 89). Üçüncü təbəqənin alt layından müxtəlif tipli sadə qablarla birlikdə üzəri tamamilə qırmızı boyla işlətilmiş qab parçaları, ikinci layından monoxrom naxışlı qablar, üçüncü layından Orta Tunc dövründə aid polixrom naxışlı qablar, dördüncü layından isə Son Tunc dövründə aid bir qədər kobud şəkildə naxışlanmış boyalı qablar oldu edilmişdir (4, s. 16-19). Tədqiqat zamanı aşkar olunan tikinti qalıqlarına əsasən evlərin dördkünc planlı olduğu, evlərin tikintisində çay daşları və ciy kərpicdən istifadə edildiyi müəyyən edilmişdir.

II Kültəpə yaşayış yeri Naxçıvan şəhərindən 12 km şimalda, Cəbricayla Naxçıvancayıñ

qovşağında, əlverişli ərazidə yerləşir (6, s. 33). 1960-cı ildə aşkar olunan II Kültəpə arxeoloji qazıntınlarda yaxşı öyrənilmiş, ilk Tunc dövrü, Orta və Son Tunc dövrü təbaqaları geniş tədqiq edilmişdir. Abidənin Orta Tunc dövründən aid təbaqası 4,5 m qalınlığındadır. Burada madanlı təbaqanın öyrənilməsi dörd tikinti qatının olduğu müəyyənəldirilmişdir. Birinci tikinti qatının tədqiqi zamanı dördkünc planlı möhtəşəm qala divarları aşkar olunmuşdur. 1968-1971-ci illərdə cənub qala divarının bütövlükə açılması nəticəsində onun düşüñülmüş planda, müəyyən memarlıq əslubunda tikiildiyini deməyə imkan vermişdir. Tikinti qatlarının tədqiqi zamanı yaşayış binalarının qalıqları, ocaq yerləri, təsərrüfat qayıtları, daş məmulatları, sümük qalıqları aşkar edilmişdir. Bunların içində keramika məmulatları xüsusi yer tutur. Az sayıda boz və qara rəngli, əsasən monoxrom və polixrom boyallardan ibarət olan keramika məmulatının tədqiqi ilə Orta Tunc dövrü təbaqasının stratigifikasiya müəyyənəldirilmişdir. İkinci tikinti qatında iri dulusçuluq emalatxanasının qalıqları aşkar olunmuşdur. Emalatxana dördkünc planla malik olub, ümumi sahəsi 120 m<sup>2</sup> olmuşdur. Emalatxananın sahəsinin geniş olması və burada dörd kürə qalığının aşkar olunması onu göstərir ki, vaxtilə burada 10-15 sonotkar İsləmşiridir (5, s. 14-46). Abidənin tədqiqi müəyyən fasılələrinə günümüzədək davam etdirilmişdir. 2009-cu ildə aparılan arxeoloji qazıntılar zamanı Naringalanın şimal-qarş mədafiə divarının daxilində də dulusçuluq emalatxanasi açılmışdır. Vaxtilə aparılan qazıntılar zamanı belə dulusçuluq emalatxanasi Naringalanın şimal-şərqi hissəsində aşkar olunmuşdu. Bu dulus ocaqlarının aşkar olunması göstərir ki, II Kültəpənin təsərrüfat hayatındə sonotkarlıq müüm rol oynamışdır. Həmçinin yeni tədqiqatlar sübut edir ki, II Kültəpənin Naringalanının divarları 5-6 m hündürlüyündə olmuşdur (7, s. 126-129). II Kültəpənin müdafiə divarları ilə əhatə olunması, dulusçuluq emalatxanalarının aşkar olunması yaşayış yerinin qədim şəhər mərkəzlərindən biri olduğunu göstərir. II Kültəpə boyali qabalarının çoxluğu, naxışlarının zənginliyi, müxtəlif növə və yüksək keyfiyyəti malik olmayı bu qabaların yerli istehsal məhsulu olduğunu təsdiq edir.

Orta Tunc dövrünün müəyyən mərhələsinə də ortaya çıxan polixrom boyali qablarla Qazıvanın Orta Tunc dövrü abidələrində daha çox rast galır. Bu boyali qabların bəzi oxşar xüsusiyyətləri olsada I Kültəpə və II Kültəpə yaşayış yerlərindən aşkar olunan polixrom boyali qablar özünəməxsusluğunu ilə seçilir. Polixrom boyali qablar ağ və ya sarı (krem) fən üzərində qara, qırmızı, qəhvəyi rənglərlə, yüksək zövq və salıq ilə çəkilmış keramika məmulatlarından. Polixrom boyali qabları ornamentlərinə görə iki qrupa bölmək olar. Birinci qrupa isə yalnız həndəsi motivlərlə deyil, eyni zamanda müxtəlif cinsli heyvan və qış rəsmləri, insan tasvirleri ilə bəzədilmiş qabalar adı etmək olar.

I Kültəpə yaşayış yerindən aşkar olunan kasalardan birinin ağız kənarı xaricə qatlanmış qabarçı gövdəlidir. Kasa qoşa xətlər arasına alınmış bitişik romblarla naxışlanmışdır (şəkil 1, 1). Rombun birinin içərisində qara və qırmızı rəngdə tor çəkilmüş, o birisi issa qara rəngdə örtülmüş, lakin ortasında rombaoxşar iki boşluq saxlanılmış və onların da ortasına qara nöqtələr qoyulmuşdur. Naxışlar səlqəqli, düz və nazik cizgilərlə çəkilmişdir (8, s. 95). Bənzərləri Şah-təxəti (11, s. 105, cizim 20; 5-11; cizim 21, 1, 4, 5-7), Qızılburun (1, s. 115, şəkil 27, 12; şəkil 28, 8-10), Qarətop (3, s. 138, foto 52), Qaziantep muzeyi (19, s. 13, şəkil 12), Van muzeyi (18, s. 19, no 44), Diyarbakır muzeyi (12, levha 62, 7), Dinkətpənin IV D təbaqası (17, s. 199-203, PI.12.1.1), Haftavantəpənin son VI B təbaqası (15, s. 185, fig. 91.7; s. 187, fig. 92, 2, 4, 13; s. 191, fig. 94, 2, 14; s. 195, fig. 96, 1, 6; s. 199, fig. 98, 12, 14; s. 203, fig. 100, 14; s. 205, fig. 101, 11, 12), Göytəpənin D təbaqasından (16, s. 74, fig. 19, 425; fig. 21, 58, 87) məlumdur. Təssərfil qeyd etmək lazımdır ki, polixrom boyali keramika məmulatlarının böyük bir qismi forma verməyən parçalardan ibatdır (şəkil 2, 1). Həndəsi ornamentlərlə naxışlanmış polixrom boyali qabların oxşar xüsusiyyətlərinən biri ornamentlərin qoşa xətlər arasına çəkilməsidir. Bu ornamentlərin içində rombəskilli ornament çoxluq təşkil edir. Daha sonra qubucak, qoşa üçbucagalar, dördbücaq, dama taxtası kimi motivlər istifadə olunmuşdur. Sarı ya da ağ rəng üzərində qara və qırmızı rənglə çəkilmiş həndəsi motivli ornamentlərlə, düz və dalgalı

xətlər, torlu üçbucak və romb düzümləri ilə naxışlanmış qabları, polixrom boyalların ilk mərhələsinə aid etmək olar.

II Kültəpə yaşayış yerindən aşkar olunan küpalardan birinin ağız kənarı xaricə qatlanmış və qabarçı gövdəlidir. Küpa qoşa xətlər arasına alınmış torlu romblar və qoşa üçbucagalarla naxışlanmışdır (şəkil 1, 2). Bənzərləri Qızılburun (11, s. 106, cizim 21, 10), Həsənsu kurqanı (9, s. 90, tablo XVII, 2), Haftavantəpənin son VI B təbaqası (15, s. 181, fig. 89, 9, s. 183, fig. 90, 6, 8, 11; s. 187, fig. 92, 15; s. 197, fig. 97, 2, 13; s. 203, fig. 100, 1, 4, 17; s. 205, fig. 101, 8), Van muzeyi (12, levha 77, 1, 2, 3; levha 87, 1, 4), Qaziantep muzeyi (12, levha 87, 2), Ərzurum muzeyi (12, levha 66, 5; levha 87, 5), Ahlat muzeyi (12, levha 45, 1, 2; levha 88, 2), Çaygaldıdan (20, fig. 4, 5) məlumdur. Bu ornamentləri Təzəkənd mədəniyyəti üçün xarakterik hesab etsələrdə onlar ancədə monoxrom boyali qablardan görünür (14, pic 50, 1, 7, 10-18; pic 51, 15-16, 18-20; pic 52, 9-14). Təzəkənd mədəniyyətin Boyali qablar mədəniyyətinin lokal bir variantı olduğunu demək olar (1, s. 85). Çünkü, torlu üçbucak, torlu üçbucak və qoşa üçbucak formali naxışlar Şərqi Anadoluhu və Urmiya abidələrindən də bəzə məlumdur. Azərbaycanda issa Həsənsu kurqanından bu ornamentlə naxışlanmış polixrom boyali qab aşkar olunmuşdur (9, s. 90, tablo XVII, 2). Naxçıvana orasından bə həxiş motivinə həm monoxrom ham da polixrom boyali qablardan rast galınır. Polixrom boyali qabların monoxrom boyali qablardan sonra galması onu göstərir ki, Naxçıvana boyali qablar mədəniyyəti fasılısız davam etmişdir. Təzəkənd mədəniyyəti üçün xarakterik olan bəzəmə stilino Naxçıvana, xüsusilə II Kültəpə yaşayış yerində rast gəlinmişə buna əlaqə olduğunu və bu tip boyalların Naxçıvana orasından yayılma etməlini gücləndirir.

II Kültəpə yaşayış yerindən aşkar olunan ikinci qrupa daxil etdiyimiz polixrom boyali küpo qırıqlarından biri zəngin naxış motivləri ilə fərqlənir (şəkil 2, 2). Keramika parçasının üstü üzüçi istiqamətdə qara zolaqla üç hissəyə ayrılmışdır. Birinci hissəyə şaquli istiqamətdə dalgalı xətlər çəkilmişdir. Bunun altında ikinci hissəyə içi düz xətlərə doldurulmuş dördbücaq, şaquli istiqamətdə qoşa qalın xətlər arasında

çəkilmiş romblar, uçan vəziyyətdə və hərəkət halında olan stilizə edilmiş qus şəkilləri çəkilmişdir. Üçüncü hissəyə isə içi romblarla doldurulmuş üçbucak və qoşa üçbucagalar çəkilmişdir. Romblar bəzisinin içi qırmızı və qara rənglə boyanmış, bəzisinin içi isə boş saxlanılmışdır. Bəz hissələrə çəkilmən qoşular uçan vəziyyətdədir. Uzun ayaqlı qoşuların leylik olduğu düşüñülür (11, s. 43). Bu cür mürəkkab kompozisiyada naxışlanmış polixrom boyali qablar azdır. Bənzərləri Şah-təxəti (11, s. 109, cizim 24, 1), Qaziantep muzeyi (12, levha 99, 6), Sarveli (12, res. 40), Ahlat muzeyi (12, levha 88, 2), Ərzurum muzeyi (12, levha 85, 1), Haftavantəpənin son VI B təbaqasından (12, levha 30, 3, 9, 12) məlumdur. Polixrom boyalların ikinci mərhələsinə aid etdiyimiz naturalist motivlər həməsi həndəsi motivlərlə bir yerde istifadə edilmişdir. Hələlik təkcə naturalist motivlərdən ibarət boyali qab aşkar olunmamışdır.

I Kültəpə yaşayış yerindən həndəsi motivlə və qus şəkili ilə bəzədilmiş polixrom naxışlı küpo parçası təqdim edilmişdir. Yaxşı bisirilmiş qırımızı rəngli küpənin səthi şüraqlanmış və sarı rəngdə örtülmüşdür. Bunun üstündən qara rəngdə üçbucak formali naxışlar Şərqi Anadoluhu və Urmiya abidələrindən də bəzə məlumdur. Azərbaycanda issa Həsənsu kurqanından bu ornamentlə naxışlanmış polixrom boyali qab aşkar olunmuşdur (9, s. 90, tablo XVII, 2). Naxçıvana orasından bə həxiş motivinə həm monoxrom ham da polixrom boyali qablardan rast galınır. Polixrom boyali qabların monoxrom boyali qablardan sonra galması onu göstərir ki, Naxçıvana boyali qablar mədəniyyəti fasılısız davam etmişdir. İki üçbucak arasında qara rənglə çəkilmış qus şəkli vərdir (8, s. 93). (Şəkil 2, 3). Bənzərlərinin Qızılburun (11, s. 108, cizim 23, 6), Şah-təxəti (1, s. 119, şəkil 31, 1), II Kültəpə (1, s. 119, şəkil 31, 2, 3, şəkil 32, 9, 10), Ərzurum muzeyi (12, levha 38, 1; levha 61, 4; levha 66, 5), Van muzeyi (18, s. 13, no 28), Karagündüz (20, s. 121, fig. 11, 3) rast gəlinir. Naxçıvana orasından Orta Tunc dövrünün ilk mərhələsinə aid olan Yayıçı nekropolunun monoxrom boyali qablarında qus təsvirlərinə çox rast gəlinir. Boyali qabların üzərində olan heyvan və qış təsvirləri qədim insanların dini ideologiyası, tabiat, mösət və təsərrüfat höyəti ilə bağlı ola bilər. Bu rəsmələr şəhərin ovçuluq, maldarlıq və s. möğülliyəti haqqında müəyyən təsəvvür yaradır. Küpalarda təqdim olunan heyvan və qış təsvirləri totemizmin mövcud olmasını göstərir. Orta Tunc dövrünün sonrakı mərhələlərdən bəzə təsvirlər dəhəd məkməlləşdirilmiş, polixrom boyali qabların üzərində insan, heyvan və digər motivlərlə qrup şəklində təsvir edilmişdir.

II Kültəpə yaşayış yerindən tapılan bəzi keramika parçaları naxışlarının rəngarəngliyi və məməmnununa görə fərqləndir. Açıq fən üzərinə çəkilmis tor və üzən ördək şəkli, sənki burada quşların torla ovlanması sohnesini təsvir edir (şəkil 2; 14), (4, s. 65). Başqa bir kūpa qırığının üzərində özük şəkli çəkilmisdir (şəkil 2; 9). II Kültəpə yaşayış yerindən aşkar olunan keramika qırığının üzərində qacan vəziyyətdə maral və ceyran şəkilləri çəkilmisdir. Buradakı maral şəkillərindən birinin boynunu arxasında çəkilmiş yarımcıq rəsmiin maral vurmaq üçün alət olduğu ehtimal edilir (şəkil 2, 15), (4, s. 66). Ümumiyyətlə üzərində maral, ceyran və su quşları çəkilmis keramika parçaları çıxdır (şəkil 2, 4-8, 10-11, 12). Bəzən ornamentlərlə naxışlanmış polixrom boyalı qablar Shahtaxti (1, s. 119, şəkil 31, 1), I Kültəpə (1, s. 115, şəkil 27, 4), Haftavantəpənin son VI B tabəqəsi (15, s. 191, fig. 94, 5; s. 291, fig. 138, 1-13), Götəpənin D tabəqəsi (16, s. 84, fig. 24, 735), Ahlat muzeyi (12, levha 88, 2), Əzərzurum muzeyi (12, levha 38, 4; levha 66, 5; levha 85, 1), Qaziantep muzeyi (12, levha 99, 6), Sarıvelidə (12, levha 37, 8) rast gəlinir.

Keramika parçalarından biri üzərində rəsmlərin müoyyən hissəsi qalsada bu təsvirlərin adam şəkilləri olduğu bilinir. Adam ayaqları dizdən bükülmüş vəziyyətdə təsvir edilmişdir. O sənki rəqs edir. Həmin keramika parçasında əlində müsiki aləti tutmuş adımlan öz hissəsi təsvir edilmişdir (şəkil 2, 12). Çilingiroğlu bir məqələsində (18, s. 26) Van muzeyində olan boyalı qablar arasında təkcə quş mövflərinin olduğunu, Qaziantep muzeyində isə quş mövfləri ilə barabar ceyran, dağ keçisi mövflərinə də rast golindiyini qeyd edir. Bununla bərabər insan, at və atarası kimi ornamentlərlə naxışlanmış boyalı qabların olmadığını qeyd edir. Ancaq II Kültəpə (13, s. 308, tablo: XXVIII, 12-17), Qızılburun (11, s. 107, cizim 22) və Haftavantəpənin son VI B tabəqəsində (15, s. 289, fig. 138, 1-13) insan, at və başqa ornamentlərlə naxışlanmış boyalı qablar rast gəlinir.

Orta Tunc dövrünün müoyyən mərhələsinə ortaya çıxan polixrom boyalı qabların hansı xronoloji ardıcılılıq inkişaf etməsi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bunun üçün aydın stratigrifikasiya malik olan abidələrə nəzarət salmaq məqsədliyindən. Polixrom boyalı

qablar Şərqi Anadol, Urmiya hövzəsi və Naxçıvanda geniş yayılmışdır. Şərqi Anadolunun yüksək yayılalarından çoxlu sayıda polixrom boyalı qablar əldə edilsə də onlar qəbir abidələrindən aşkar olunmusdur. Ancaq Haftavantəpə, Götəpə, Dinkatəpə, I Kültəpə və II Kültəpə yaşayış yerləri aydın stratigrifikasiya malik olan abidələrdir. Bu abidələrin C14 analizlərinə əsasən müyyən fikir söylemək mümkün olmuşdur. Haftavantəpənin polixrom boyalı keramikası üstünlük təşkil edən son VI B tabəqəsinə aid C14 analizi e.ə. 1772-ci ili göstərməsidir (12, s. 112). II Kültəpə Haftavantəpənin son VI B tabəqəsi ilə çağdaş olan ikinci türkinti qatından götürülmüş kömürün C14 analizi e.ə. 1800-cü ili göstərməsidir (11, s. 59). I Kültəpədə polixrom boyalı qabların aşkar olunduğu tabəqə e.ə. 1900-1700-cü illərdə aid edilmişdir (1, s. 94). Dinkatəpənin polixrom boyalı keramikası aşkar olunan tabəqəsi e.ə. 1600-1450-ci illərdə aid edilmişdir (17, s. 200). Naxçıvanın vadisinin polixrom boyalı keramikası Haftavantəpənin son VI B, Götəpənin D və C, Dinkatəpənin IV D tabəqəsindən aşkar olunmuş polixrom boyalı keramikasi ilə bənzərdər. Naxçıvanda polixrom boyalı keramikanın meydana çıxmazı e.ə. 1900-cü illərdə aid edilmişdir (1, s. 93). Yaşayış yerlərində götürülen C14 analizlərinin nəticələri bu abidələrin polixrom boyalı keramikası arasında xronoloji fərqi çox olmadığını, eyni mədəniyyətin özünən özünməxəsus lokal xüsusiyyətlərini əks etdiriyini deyə bilarık. Naxçıvana boyalı qablar mədəniyyəti daha uzun müddət mövcud olmuş, Şərqi Anadol, Urmiya hövzəsi və Naxçıvan ərazilərinə yayılan polixrom boyalı qablar Orta Tunc dövrünün sonlarında yüksək inkişaf mərhələsinə çatmışdır.

Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin yayılma arealının nəzərdən keçirdikdə görürük ki, Cənubi Qafqazda, Gürçüstən və Ermənistən ərazisində yalnız monoxrom boyalı qablar yayılmışdır. Monoxrom boyalı qablar qəbir abidələrindən əldə edilmiş, polixrom boyalı qabllər isə bu ərazilərdə rast golinmamışdır. Azərbaycanda monoxrom və polixrom boyalı qabllər rast gəlinə də onlar azlıq təşkil edir. Şərqi Anadol, Urmiya hövzəsi və Naxçıvanda isə həm monoxrom, həm də polixrom boyalı qablar geniş yayılmışdır. Naxçıvan və Urmiya hövzəsinə bu ərazilərdən fərqləndirən cəhət Or-

ta Tunc dövrünə aid həm yaşayış yerləri, həm də qəbir abidələrinin olmasıdır.

Naxçıvançay vadisinin polixrom boyalı keramika məməmlətlərinin təhlili, həmçinin Naxçıvanda Qızqala, Qızılburun, I Kültəpə və II Kültəpə kimi aydın stratigrifikasiya malik yaşayış yerlərinin olması, yaşayış yerlərinin mədəni tabəqəsinin 3-4m arasında olması nəticəsində boyalı qabların inkişaf mərhələlərinin izlənilməsi, II Kültəpə yaşayış yerində dulusluq emalatxanasının aşkar olunması, aşkar olunmuş monoxrom və polixrom boyalı keramika məməmlətlərinin coxşesişliyi və naxış mövflərinin zənginliyi Naxçıvanın boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu təsdiq edir.

### Ədəbiyyat siyahısı

- Baxşalıyev V.B. Naxçıvanın qədim əkinçi-maldar təyləfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
- Baxşalıyev V.B., Marro C., Berthon R., Quliyeva Z., Sarıaltan S. Kültəpədə arxeoloji qazıntılar. Bakı: Elm və İhsil, 2017, 164 s.
- Baxşalıyev V., Novruzov Z. Sirabda arxeoloji araşdırımlar. Bakı: Oskar, 2010, 160 s.
- Əliyev V.H. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: Elm, 1977, 168 s.
- Əliyev V.H. Qədim Naxçıvan. Bakı: Elm, 1979, 76 s.
- Əliyev V.H. Tarixin izləri ilə. Bakı: Gənclik, 1975, 77 s.
- Əliyev V.H., Məmmədova A.Ə. II Kültəpə yaşayış yerində 2009-cu il tədqiqatları // Azərbaycanda arxeoloji tədqiqatlar-2009. Bakı, 2010, s 126-129.
- Həbibullayev O.H. Kültəpədə arxeoloji qazıntılar. Azərbaycan SSR EA Naşriyyatı, Bakı: 1959, 134 s.
- Müseyibli N., Ağalarzadə A. Həsənsu kurqanı. Bakı: Nafta-Press, 2013, 92 s.
- Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Fiziki coğrafiya. İki cilddə. I cild. Naxçıvan: Əcəmi, 2017, 456 s.
- Belli O., Bahşaliyev V.B. Nahçıvan bölgəsində Orta və Son Tunc Çağı boyra beze-meli çanak çömlək kültürü // Middle and Late Bronze Age Painted Pottery culture of the Nakhchivan Region. İstanbul: Arkeoloji ve Sanat, 2001, 120 s.
- Özfirat A. Doğu Anadolu yayla kül-türleri (m.ö. II. Binyil). İstanbul: Arkeoloji ve Sanat, 2001, 224 s.
- Abiubllaev O.A. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Елм, 1982, 314 с.
- Kuhipareva K.X. Южный Кавказ в IX-II тысячелетиях до н.э. СПб.: Петербургское Востоковедение, 1993, 312 с.
- Burney C.A. Excavation in Azerbaijan, Haftavan VI Period. London, 1983, 364 s.
- Brown T.B. Excavation in Azerbaijan. 1948. London, John Murray 1951.
- [http://www.academia.edu/21514089/Eastern\\_Anatolia\\_Before\\_the\\_Iron\\_Age\\_A\\_View\\_from\\_Iran](http://www.academia.edu/21514089/Eastern_Anatolia_Before_the_Iron_Age_A_View_from_Iran)
- Arkeoloji\_dergisi\_v-2\_p1-31\_30ada3b6c.pdf
- [http://www.dlir.org/archive/archive/files/arkeoloji\\_sanan\\_tarihi\\_dergisi\\_v-4\\_p5-18\\_d74f000585.pdf](http://www.dlir.org/archive/archive/files/arkeoloji_sanan_tarihi_dergisi_v-4_p5-18_d74f000585.pdf)
- 1113\_dosya\_1355509802.pdf

**Резюме****Туран Гашимова****Полихромная расписная керамика долины Нахчыванчая**


Благоприятное географическое положение долины Нахчыванчая способствовало заселению его с древних времен. Широкая и плодородная почва бассейна Нахчыванчая предоставила возможность населению заняться сельским хозяйством и животноводством. Благоприятные природные условия и географическое положение бассейна создали выгодные условия заселению здесь людей в долгое время. Памятники долины Нахчыванчая расположены на выгодном географическом положении, на стыке дорог, ведущих в соседние регионы. Среди этих памятников особенно значение имеют поселения Кюльтепе I и Кюльтепе II. Полихромная расписная керамика, обнаруженная в поселениях Кюльтепе I и Кюльтепе II, выделяются своеобразием форм. Несмотря на то что эти сосуды с полихромной росписью имеют локальные особенности, однако их параллели на памятниках Ближнего Востока и Южного Кавказа отражают связи Нахчывана с соседними регионами и влияние их друг на друга. Анализ полихромной расписной керамики долины Нахчыванчая утверждает, что Нахчivan являлся одним из главных центров культуры расписной керамики.

**Ключевые слова:** долина Нахчыванчая, Кюльтепе I, Кюльтепе II, Средний Бронзовый век, полихромная расписная керамика.


**Summary****Turan Hashimova****Polychrome painted ceramics of Nakhchivanchay valley**

The favorable geographical location of the Nakhchivanchay valley promoted its settling since ancient times. Wide and fertile soil of basin Nakhchivanchay valley gave opportunity to population to be busy with agriculture and cattle-breeding. A favorable environment and a geographical location of the basin created convenient conditions to settling for people here since long time. The monuments situated in Nakhchivanchay valley were built in the areas that have advantageous geographical location, on the joint of the roads to neighborhood regions. Among these monuments Küttepe I and Küttepe II settlements are of especial important. The polychrome painted ceramics found in Küttepe I and Küttepe II settlements differ with their peculiarities. Although these vessels with polychrome paintings have local features, their parallels in Middle East and South Caucasus reflect Nakhchivan's communications with the neighboring regions and their influence to each other. The study of polychrome painted ceramics of the Nakhchivanchay valley proves that Nakhchivan was one of the main centers of painted ceramics culture.

**Keywords:** valley Nakhchivanchay, Küttepe I, Küttepe II, Middle Bronze Age, polychrome painted ceramics.



Şəkil 1. Polixrom boyalı qablar: 1- I Kültəpə, 2- II Kültəpə



Şəkil 2. Polixrom boyalı keramika nümunələri. 3-I Kültəpə; 1-2- II Kültəpə